


# New Baku Post

DÜNYANI DƏYİŞDİRƏN QARAJLAR

1-Cİ YAZI

06.10.2012

*Hamlet İsaxanlı*



Qaraj poetik və ya romantik mövzu deyil. Qaraj, sadəcə, maşınların saxlandığı qapalı yerdir, "maşın evi"dir. Maşın və texnika vəsf edilən, poetik obrazı yaradılan, rəsmi çəkilən, heykəli düzəldilən əsas obyektlər sırasında yer almır. H. Cavidi yada salib deyə biliyik - traktorun şəklini sənət əsəri kimi evimizin divarından asmırıq. Hərçənd ki, istisnalar da var. S. Vurğunun qüdrətli qələmi bu mövzunu da poetikləşdirə bilirdi: "Car çəkir çarxların çaxnaşış səsi/Car çəkir qışqırıq nəhəng motorlar...". Həmçinin, divardan asmasaqla, ultramodern incəsənətdə hər seyə, o cümlədən dəmir maşın-mexanizm tipli əsərlərə də rast gəlinir.

Avtomobilərin kütləvi istehsalına 20-ci əsrin əvvəllərində Avropa və Amerikada başlanıldı. Sovet İttifaqının ilk keyfiyyətli və geniş yayılmış minik maşını "Pobeda" (Qələbə) idi (1946-1958). Bu modelin ilkin adı "Rodina" (Vətən) imiş. Stalinə məruzə edərkən, o, "Vətən" i neçəyə satacaqsınız?" demiş və bu ad həmən dəyişdirilmişdi. Qarajların yayılması, təbii ki, maşınların kütləviləşmə dövrünə təsadüf edir.

Məqsədimiz, qəti surətdə, maşın və ya qarajın mahiyyəti və tarixi haqqında danışmaq və ya evə yaxın qaraj tapağın çətinliyini yada salmaq deyil. Ümumiyyətə, qəribə görünə də, qaraj mövzusundan sənətdə az istifadə edilməyib. Eldar Ryazanov'un "Qaraj" filmi (1979) Sovet sistemini, bürokratiya və korrupsiyani nümayiş etdirən satirik əsər idi. Onun sujet və intriqası kooperativ qaraj tikintisində payı olan bir neçə "artıq" adamı çıxarmaq üzərində qurulmuşdu. "Mən maşına görə vətəni satmışam. Xahiş edirəm vətəni satmaq faktını protokola daxil edin" - bu yadınızdadır mı?! Qaraj mövzusunda ABŞ və İrlandiyada da komediya filmləri çəkilmişdi. Qaraj sözü ilə bağlı musiqi əsərləri və janr mövcuddur, musiqi kollektivləri olub. Qaraj həm də bəzi təhlükəli və cazibəli şeyləri – pulu, silahı,... saxlamaq yeri olub.

Bir çox insanlar böyük işlər görə bilmədiklərini şəraitin olmaması ilə bağlayır və zəmanədən, bəxtdən, sərmayə yoxluğundan, hökumətdən,... şikayət edirlər. Əlbəttə ki, deyilənlərdə həqiqət də var. Onu da deyim ki, qarajdan fərqli olaraq, bəxt və zəmanədən şikayət poetik mövzudur. Bu yerdə ...şəir gəlir:

Göydən xoş səda gələndə/Fərəh göyə yüksələndə.Bəxtimiz bizə güləndə/Dünya, əlbət, sahanədir.

Bəxtimiz bizdən küsəndə/Cismimiz tir-tir əsəndə/Əcəl qapımı kəsəndə/Baş ağrısı bəhanədir.

Müdriklərdən biri deyib: hamı bəxtindən şikayətlənir, amma heç kim ağlından şikayətlənmir. Eyni şəraitdə və ya oxşar mühitdə müxtəlif insanlar fərqli nəticələr alır - biri müəyyən uğur, digəri böyük uğur qazanır, şöhrətlənir, üçüncüüsü ugursuzluğa düşür olur. Nədir səbəb? Səbəb insanlarda sezgi (intuisiya) gücü, maraqlı ideya və fikrin yaranması, həmin ideyanı, fikri həyata keçirmək yolundakı əzmkarlıq, enerji, yaradıcılıq ehtirası, insanlarla işləmək, onları həvəsləndirmək qabiliyyəti və sair və iləaxır keyfiyyətlərin fərqli səviyyələrə olması deyilmə?! Büyük sərmayə olmaya da bilər, "dayı" sizdə ucalmaq mümkünəndür, gücləndikcə sanki bəxt də adama yar olur...İdeyanı, fikri əmələ, məhsula, yaradıcılığı

çevirmək üçün bir yerin, uyğun məkanın yoxsa, adicə qaraj da sənə kömək edə bilər (!?). Sizə qarajlarda başlanan və dünya şöhrəti qazanan,

həyatımızı dəyişdirən hadisələrdən danışmaq fikrim var.

## 2-Cİ YAZI

13.10.2012

Dünyada ən çox maşın ABŞ-da olduğu üçün, ən çox qaraj da orada olub. Onların arasında maraqlı ideyaların ilk bar verdiyi, böyük yoluñ başlangıcında dayanan, şöhrətlərin muzeyə çevrilən qarajlar var. Bu qarajlar bir və ya iki adamın cüzi sərmayə ilə və ya sərmayəsiz başladığı işə ilk ev sahibliyi edib, bu işin milyardlarla gəlir əldə edən şirkətə çevrilməsinə təkan veriblər.

Alise's Wonderland animasiya filmi ilə əyləncə biznesinə girən Walt Disney qardaşı Roy ilə birlikdə 1923-də Los-Angeles'ə köcdü. Dayıları Robert Disney'in qarajında kamerası quraşdırıb animasiya filmləri yaratmağa girişən qardaşlar elə həmin il, qarajda çalışma-çalışa, satış müqaviləsi bağlamağa nail oldular; bu, Disney Brothers Cartoon Studio'nun başlangıcı sayılır. 1955-ci ildə məşhur Disneyland'i açan şirkət uşaq və valideynlərin birlikdə əyləncə biləcəyi böyük əyləncə və media fəaliyyətini geniş sahələrə və uzaq məkanlara yaymağa müvəffəq oldu (hazırda dövriyyəsi 40 milyard dolları keçib). Walt'un ölümündən sonra şirkət onun şərəfinə **Walt Disney Company** adı aldı.

Stanford Universitetinin professoru Frederick Terman tələbələrini elektron şirkətləri qurmağa çağırırdı, onları qarşıda duran perspektivlərlə həvəsləndirdi. 1939-cu ildə iki Stanford elektrik mühəndisliyi məzunu William R. Hewlett və David Packard California'da, Palo Alto'da kiraya etdikləri evin yaxınlığında qarajda (Packard'ın qarajında) 538 dollarlıq sərmayə ilə fəaliyyətə başladılar və ilk audio-ossiliyator hazırladılar. Qaraj laboratoriya, emalatxana və ilk istehsal məkanı oldu. Bu, dünyanın ən böyük personal (şəxsi) kompüter istehsalçısı **Hewlett - Packard** şirkətinin və həmçinin dünyasının

ən inkişaf etmiş və ən böyük yüksək texnologiyalar (high tech, hi-tech) məkanı – məşhur Silicon Valley'nin (Silikon vadisi'nin) dünyaya gəlişi idi. Şirkətin ilk müştərisi isə Disney Studio oldu (iki möcüzəli qarajın görüşü!). İndi həmin qaraj tarixi yer - məşhur elm və texnologiya parkı olan Silicon Valley'nin doğum yeri kimi muzeyə çevrilib! Hewlett Packard şirkəti həmçinin kompüter programlaşdırma (software) və kompüter-xidmət sahəsinin nəhənglərindən biridir (dövriyyəsi 127 milyard dolları keçib).

Steve Jobs 12 yaşında personal kompüter düzəltmək fikrinə düşüb, məsləhət üçün W. R. Hewlett'ə müraciət etdi. 1971-də Jobs elektronika üzrə yaradıcı istedad nümayiş etdirən Stephen Wozniak ilə tanış oldu. Hər ikisi oxuduqları nüfuzlu ali məktəbləri atdırıb və sevdikləri işə, personal kompüter düzəltməyə girişdi. Onların Apple'in prototipi olan ilk kompüterləri nə Wozniak'ın mühəndis olaraq çalışdığı Hewlett-Packard'ı, nə Jobs'un işlədiyi Atari şirkətini maraqlandırmadı (1975; Jobs'un 20, Wozniak'ın 25 yaşı vardı). 1976-də Jobs və Wozniak Apple Computer (sonralar sadəcə **Apple**) şirkətini qurdular. Onların ilk çalışma yeri Jobs ailəsinin yataq otağı və qarajı oldu (California, Los Altos). Həmin il iki dost əsas Wozniak'ın əməyi ilə düzəldilən Apple 1 kompüterinin qarajda istehsal və satışına başladılar. 1977-də sərmayə cəlb edib, qarajdan yeni ofis yerinə köçdülər. Yolu beləcə qarajdan başlanan Apple öz Macintosh, iPhone, iPod, iPad və digər yüksək markalı məhsulları ilə dünyanın ən böyük texnoloji şirkəti oldu (dövriyyəsi 108 milyard dolları keçib) və... dünyani dəyişdi.

## 3-CÜ YAZI

20.10.2012

Ən geniş internet axtarış maşını hansıdır? Cavab yaxşı məlumdur: dünyanın ən populyar və zəngin şirkətlərindən biri siyahın **Google**. 1996-də Stanford universitetində iki doktorantura (PhD) tələbəsi - Larry Page və rus əsilli Sergey Brin internetdə linklər və axtarış üzrə tədqiqata girişdilər. Bir dəstdən Menlo Park'da qaraj kiraya etdilər. Web səhifələri bir-birinə bağlayan linklərin riyazi təhlilində linklərin ierarxiyasına fikir verdilər, say deyil, müəyyən xüsusi çəkini nəzərə alan riyazi alqoritm yaratdılar. Əldə etdikləri nəticələri elə həmin il Stanford universitetinin Web site'sində tətbiq etdilər. 1997-də **google.com** elektron ünvanını qeydiyyatdan keçirdilər. 1998-də qarşıya qoymuşları məsəlonun elmi

əsasını üzə çıxardılar və "Google, Inc." şirkətini təsis etdilər. Şirkət daha əvvəl fəaliyyətə başlayan Yahoo!-dan daha effektli oldu (dövriyyəsi 37 milyard dolları keçib, Yahoo' nun dövriyyəsi isə 5 milyarda yaxındır - 2012). Dünyaya yeni - online mədəniyyətin daxil olmasında Google' un rolu həlliədicidir.

Google kəlməsi çox böyük rəqəmi (1-in arxasında 100 sıfır və ya 10 üstü 100) ifadə edən rəmzlə "Googol" sözünün dəyişmiş şəkli olmaqla nəhəng axtarış maşını qurmaq niyyətinin ifadəsidir. Artıq bu sözlə bağlı "Google" feili (Google axtarış sistemində istifadə etməklə internetdə informasiya əldə etmək) Oxford və digər məşhur lüğətlərə daxil edilib.

Jeff Bezos (1964 doğumlu) internet vasitəsilə

satış həyata keçirmək üçün 1994-cü ildə **Amazon.com, Inc.** şirkətini təsis etdi. Satış kitabdan başlanıldı, kitablar onun Bellevue'dəki (Washington ştatında) ikiməşinliq qarajında bağlamaya yerləşdirilir və sıfarişçiyə göndərilirdi. 1995-ci ilin ortalarında amazon.com saytı istifadəyə verildi. On böyük elektron kommersiya şirkətinin çevrilən Amazon öz satış çeşidlərini kəskin artırb genis sahələrə girdi, həmçinin internet üzərindən xidmət işi ilə məşğul olmağa başladı (dövriyyəsi 48 milyard dolları keçib).

Berry Gordy öz ailəsi ilə Detroit'də ikimərtəbəli evdə ("Hitsville U.S.A.") yaşayırırdı. O, öz ailəsindən 800 dollar borc alıb birinci mərtəbədə və qarajda musiqi səsyazma studiyası yaratmaq arzusunu həyata keçirdi. Artıq ilk illərdə (1959/60) **Motown Recording Corporation** qızığın fəaliyyətdə idi (Motown kəlməsi Detroit'un ləqəbi olan Moto town'dan yarandı). Qarajda yerləşdirilən "Studio A" səsyazma və nəzarət deyə iki hissəyə ayrılmışdı. 1959-1972-ci illərdə Studio A, demək olar ki, fasılısız, gündə 22 saat

işləyirdi! Bir çox ulduzların (onlara Motown ulduzları da deyirlər), o cümlədən W. Smokey Robinson və the Miracles qrupu, Diana Ross və the Supremes qrupu, Stevie Wonder, the Temptations, Four Tops, Gladys Knight and the Pips qruplarının səsi burada yazılıb, dünyaya yayılırdı! Bəziləri (Diana Ross,...) Motown'u tərk edir, sonra yenidən qayıdırırlar (illik dövriyyə 100 milyondan artıqdır). İlk baş idarə "Hitsville U.S.A" və qaraj 1985-də Motown Historical Museum'a çevrildi.

Əfsanəvi müğənni və mahni bəstəçisi **Buddy Holly** (1936-1959) rok-n-roll (rock and roll) janrinin pioneri sayılır. Cəmi iliarımlı yaradıcı fəaliyyətilə pop müsiqisinin inkişafında xüsusi rol oynadı. O öz *The Crickets* qrupu ilə ailə qarajında (Lubbock, Texas) məşq edir və səsyazma ilə məşğul olurdu. 1956-da yazılmış məşhur "Garage Tapes" in bir hissəsi məhz bu qarajda yazıya alınmışdı.

27.10.2012

#### 4-CÜ YAZI

1945-ci ildə təsis olunmuş **Mattel, Inc** (Cənubi California) dünyada ən yüksək gəlirə malik oyunaq-kukla şirkəti sayılır (dövriyyəsi 6,266 milyard dollardır). Bu işə qarajda qurulan emalatxana ilə başlanıldı. Şirkətin adı onun təsisçiləri Harold "Matt" Matson və Elliot Handler'ın adlarının kombinasiyasıdır: Matt+el. Şirkətin möhsulları arasında Ruth Handler'ın ideyası ilə yaranan Barbie kukası (1959) məşhur oldu.

Müqayisədə kiçik görünə bilən, amma yaxşı uğur qazanmış "qaraj əsəslə" daha bir neçə şirkətə nəzər salıq.

1969-cu il Christmas ərəfəsində (yeni ilə yaxın) 17 yaşlı Michael Kittredge anasına hədiyyə vermək üçün xüsusi bir şam hazırlamaq qərarına gəldi (Massachusetts). Qonşu şamı gördü, çox xoşu gəldi, şamı ona satmayı xahiş etdi. Michael daha iki şam düzəltdi ki, birini anasına hədiyyə etsin, digərini satsın. Onun düzəltdiyi şamları tezliklə qonşuluqda və məktəbdə almağa başladılar. 1972-ci ilə qədər şam istehsalı evi və qarajı bürüdü. İş böyüdü və şirkət özünə geniş yer alıb evi və qarajı boşaltdı. **Yankee Candle Company** ABŞ-da ən böyük şam istehsalı şirkəti olmaqla hazırda dünyanın müxtəlif ölkələrində təqribən 550 mağazaya sahibdir (dövriyyəsi təqribən 730 milyon dollardır).

Əl və cib fənərləri istehsal etmək fikrinə düşən mühəndis Anthony Maglica'nın işə başlamaq üçün sərmayəsi 125 dollardan ibarətdi. O, 1955-ci ildə Los Angeles'də tokar dəzgahı aldı, Maglite adı alacaq fənərləri istehsal etməyə başladı. A. Maglica qarajı həm də satış mağazasına çevirdi. **Mag Instrument** şirkəti 1974-cü ildə təsis edildi, indi onun dövriyyəsi 100 milyon dollara yaxındır.

General Electric'də mexanika mühəndisi kimi

çalışan Karlsen Solheim yeni qolf ağacı ideyası üzərində çalışmağa başladı. O, 1959-cu ildə Redwood City'də (California) bu kəşfini patentləşdirdi. Böyük sərmayə olmadan iş görmək üçün 1100 dollar borc götürdü. O, bir frezer dəzgahı aldı və gecələr öz qarajında oğlunun köməyi ləşləməyə, qolf ağacı düzəltməyə başladı. Ping 1A adlandırdığı yeni məhsul və digər yenilikləri ona qolf texnologiyası sahəsində böyük uğur qazandırdı. Solheim 1961-də Phoenix şəhərinə (Arizona) köçdü və qarajda işini davam etdirdi. Özünü tam bu işə həsr etmək üçün o, 1967-də General Electric'dən ayrıldı, nəhayət qarajdan fabrikə keçdi, **Karsten Manufacturing Corporation** yarandı (dövriyyəsi 100 milyon dollara yaxındır).

Danişdigimiz "Qaraj dastanı" bəzi adamları qarajın sehri gücündən istifadə etmək xəyalına sala bilər. Gelin bir qaraj kiraya edək (öz qarajımız yoxsa) və bir iş başlayaqq. Tək qaraj məsələ həll etmir. Azərbaycanda çox söylənən bir məsələ yadına düşdü. Koroğlunun söhrətinə paxılıq edən biri öz atasının gözlərini çıxartdı ki, ona da Koroğlu desinlər, amma ona ancaq "kor kişinin oğlu" dedilər. Güman edirəm ki, elə ABŞ-in özündə qarajlarda iş başlayan çox adam olub, lakin heç də onların hamısı uğur qazanmayıb. Uğur qarajla deyil, insanla bağlıdır; yenilikçi, ixtiraçı, enerjili, cürətli və tədbirli, cəld və eyni zamanda səbərlə olmaq gərəkdir (bütün keyfiyyətləri saymadım). Belə şəxs qarajsız da yol tapıb irəli gedəcək.

Qarajlı ya qarajsız, sizə öz işinizdə uğurlar diləyirəm!